



Səfa Vəli

Bu idi "çevrilmə"...

Bütün məğrurluqlarımın ilki məglubiyyətlərim oldu, yenildiyim hər savaşdan öyrəndim qalibiyyəti... Bütün ürəklərdə yer aradığım zamanlar da oldu, bütün gözlər-dən küsdüyüm də... Küsmədiyim, incimədiyim təkcə söz-lər oldu... Sözlər... Yadımdadı, Aydan Abdullayevanın sevdiyi o şeirdə də küskünlüklerim vardı:

*Təkcə sən bil... O bildiyin
Yaman ağrıtdı bu qızı...
Hamının atlığı yerdə
Təkcə söz tutdu bu qızı...*

Biz sözü ürəyimizdə böyütdük, söz bizi ovuclarının içində kövrəltdi. Və yazdıq özümüzü...

Söz - Emin Pirinin "gizlətdiyi" Eminin də özündən böyük olan qorxularının yenilməyidir. Nağıl kimi olur günlərimizin axarı, biz o nağılin obrazları arasında yer dəyişirik. Vaxtile Elçin Aslangil saatlarla mənə "çevrilmə" hadisəsindən danışmışdı, mat-mat dayanıb üzünə baxmışdım. Elçinə görə anlamamışdım bəlkə, amma, özlüyümdə çıxardığım məntiqi nəticə bu idi: biz həyat adlı nağılin şahzadəsiyik, şahiyiq, nökəriyik, Zümrüd quşu, hətta, küpəgirən qarısıyıq... Bu idi "çevrilmə"...

Emin Pirinin öz dünyasının "şah oğlu" olduğu bir vaxtin şeirini oxudum bir gün:

*Gəl,
döy qapımı...
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.*

Burda şairin-şah oğlunun itirmək qorxusu var. Qəfildən yox, bilə-bilə əllərindən salıb itirmək qorxusu. Barmaqlarıyla bərk-bərk tutduğu ümidləri gözlərində qoruyub saxlaya bilmir. Bacarmır. Şah oğulları məhdudiyyətləri, ehtiyacları, sonuncu yaşam bağının elə ovcundakı ümidi olduğunu bilmir axı... Onlar bir əmr edir, Yeddiqardaş dağlarından axan çayın suyu Qızqaytaran bulağın gölməçəsinə qarışır. Ümidlərin qədrini bilməyəcəyindən qorxur, gözünü yumub ovcunu açmaq istəyir, son anda öz hökmünə arxasını söykəyir: "Size gətirrəm qapımı..."

Birdən peşman olur etmədiklərinə... Etdikləriylə qürur duyan Emin Pirinin etmədikləri kirpiklərindən asılır... Yanağın-dan aşağı sallanan hər göz yaşı cəsarətsizliyinin edam etdiyi xoşbəxtliklərdir... Və deyir:

*Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm...
doyunca ağladım səni.*

Boyundan böyük qorxusu peşmanlığının qarşısında yox olurkən yadına verəcəyi can borcu düşür. Ona verilən əmanət ömürün istekləriyle sürüyüb yaşamından keçirdiyi günlə-rə heyfi gəlir. Şah oğlu da olsa əcəl qarşısındaki acizliyini dərk edir. Bu dəfə də Tanrıya üz tutur:

*Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.*

Daha bir şeirində Emin Piri həyat-nağılin cadugəridir. Bütün cadularını "eşq" adlandıräraq göyərçinlərin ayağına bağlamaq istəyir... Goyərçinlər sülh quşudur axı, qırmızı ayaqlarını eşq adlı günaha batırmaq istəmirler. Ümid qalır hər kəsin eşqini anıb ağladığı payız yarpaqlarına... Cadugər ağac dilində danışır:

*Payız...
Xəzan piçıldayır
ağaçın qulaqlarına:
"Gözlə məni yazacan".
Sən də gözlə məni,
bir başqa qadınдан doyanacaq...*

Və birdən yadına düşür ki, nağılinin yuxu hissəsini hələ yaşamayıb.

Qayıdır qərib aşiq donuna düşür. Gözlərini bərk-bərk yumub yuxusuna çağırır butasını. Yuxusu ərşə çekilir... Qapiya baxır... Baxır... Özündən uydurur döyülen qapının "tılq-tılq" səsini:

*Ölçüləri kiçildilmiş xəritədə
şəhərlərimiz əllərindən
daha yaxındı mənə.*

*Dayan...
Baxım görüm döyen kimdi
ürəyim yaman döyünür.*

*Xoş gələn
bu gələn*

sənsizliyə oxşayır...

Sənə demişdim də...

Sənsizlik

"Sən" "Siz" olanda başlayır...

Bezir nağıllından Emin... Nağılların sonundakı "hər kəs murada yetdi" sözlərini ha gözləyir, gəlmir axı. İnkər edir nağılini və qayıdır olur Xəzər sahilinin özündən küsmüş şairi... Başlayır xatirələrini Xəzriyə söyləməyə. Eşidib ki, küləklər sevdalısının səsini piçıldıaya bilir qız saçlarına:

*Hələ,
məktəb illəri...
kimya dərsində
quruyardı boğazım
baxışlarım tutanda
çəhrayı dodaqlarını.*

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və...

Lövhəyə iri hərfərlə yazardın:

H2O...

Nahaq dünyanın haqq səsidir şeirlər... Vardır, əlbət, bir bildiyi Emin Pirini şair yaradanın... Biz oxuyaq, düşüñək, qorxaq, qəhərlənək deyə yazır Emin Piri. Təki yaz-sın, sözlə qərib olsa da, sözdən qəribə düşməsin...

*Hələ,
məktəb illəri...
kimya dərsində
quruyardı boğazım
baxışlarım tutanda
çəhrayı dodaqlarını.*

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və...

Lövhəyə iri hərfərlə yazardın:

H2O...